

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyi beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslanır

President İlham Əliyev: İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçılarının qüvvələrini əla keçirdikləri dövrədə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir

Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun hərbi birləşmələrinin sentyabrın 27-də qoşunların tamas xəttində növbəti dəfə tördəyi taxibatla cavab olaraq əks-hücum amaliyyatına başlayıb. Ordumuzun qarşılaşması Ermanıstan silahlı qüvvələrinin döyüş aktiviliyinin qarşısını almaq, mülli ki əhalinin təhlükəsizliyini tamam etmək və düşmən qüvvələrinin işgal altındakı torpaqlarımızdan çıxarmaq kimi mühüm vəzifələr qoyulub. Bu, 30 il arzında pozulmuş tarixi adətən borçsə deməkdir. Mövcud reallıqlar onu deməyə asas verir ki, Azərbaycan Ordusu ümidi ləri tam doğrular və ona vəzifələr edinən xilaskarlı missiyasını şərhə yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-də Rusiyannın "Perviy Kanal" televiziya-sına müsahibəsində Silahlı Qüvvələrimizin əks-hücum amaliyyatının uğurlu davam etdirildiyini diqqət çəkər vurğulayıb: "Bütün adekvat tədbirlər görülməyəcəkdir, operativ suradət əks-hücumə keçidər. Bütün əks-hücum nati-cəsində düşmənin çox sayıda ataş nöqtələrini, döyüş mövqelərini susdurdug, şimal və canub istiqamətlərində işgal altında olan arazilərin bir hissəsinə əzad etlik, bununla Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, cünki ermənilərin artilleriyaları atəşləri artıq oraya çatmış".

**BMT TƏHLÜKƏSİZLİK
ŞURASININ DÖRD QƏTNAMƏSİ
TAM VƏ QEYD-ŞƏRTSİZ
YERİNƏ YETİRİLMƏLİDİR**

Azərbaycan xalqının tarixində qürur doğuran şəhərin cəxdir. Dürdən vaxtla düşmən quvvələrinin zəbt etdiyi era-lerimizlərin işğaldan tamamilənmişə dekəlmək üçün şəhəri həqiqət andır. Bu günlərdən bir azərbaycanlılarının qəbi-şusununa layigli zərbələr endirin eşgar və zabitlərimizlər. Dağılıq Qarabağ müqaviləsinin edətiyi həllinə nail olunmasında Azərbaycan üçün bir nömrəli umumiliyə məsələsidir. Respublikamız o mövqeyənə çıxış edir ki, işğal olunmuş azərbaycanlılarımız tamamilə geri qaytarılma-sın təmin edilmişdir.

Bu gün Azərbaycanın həyata keçirilən təqqaşlarının işğaldan azad olunmasında tədbirlərinin çox ciddi əsasları var. Azərbaycan öz tələküsüzliyini, mülikəliliyini korumaqda ve beynəlxalq savılışdə təmənnanı arazı bütövülüyün barpa etməkdən təqqaşdır. Ölkəmiz Dağılıq Qarabağ probleminin həllində, erazi bütövülüyünün təmin olunmasından principiyal yaranmadan çıxış edərək inzibati hövzədə tarix faktlara və beynəlxalq hüquq asaslarından

Her iki nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycanın mövqeyi mükemmelidir. İndi ermənilərin iddia etdikləri ərazilərdə vaxtılıq Qarabağ xanlığı mövcud



beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda qəbul etdikləri sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstek ifadə ediblər.

Melumdur ki, Azərbaycan hemisfərinin danışçıları yolu ilə hər olunmasının tərəfdarı olub, səbər və təmkin nümayiş etdirüb. Üz onluk arzindan danışçıları davamlı şəkildə konstruktiv yanaşma sergileməsi ölkəmizin sülhə böyük onam vermesinin ifadəsidir. Lakin ötan müddət arzində Ermenistanın qeyri-konstruktiv mövqeyinin, təxribatlı nınaticekləri olaraq danışçılar proses pozulub.

olub. Xanlıq mehz Azərbaycana xas olan dövlət qurulmuşdur. Qarabağ xanlığının tarixinə nəzər salıqlıda aydın şəkilde görünü ki, burada ermənilər yaşaymayırlar. Eləcə de Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə qatılmışın rəsmiləndirilən Kürakçay şübhəsiylendirilən ermənilər barədə ümumiyyətə səhəbt açılmış. Bütün bunlar ona delalet edir ki, ermənilər Qarabağdan sonra köçürülmüşlər, burada məskunlaşmışdır və onların sonra öz xüsusiyyətlərinə uyğun olaraq

"Son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermeni tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, "Toçka U" və "L" kimi ölümsüzañ sistemlərdən istifadə edilir, bu, Cenevə konvensiyasının cəox köbüd şəkildə pozulmasıdır, cinayətdir, mühərrihə cinayətidir"

ərazi iddiaları ilə çıkış etməyə başlayıblar.

Eyni zamanda, beynakalq hûquq da Ermenistanın mövcüyünün sözüllü və təhlükəli olduğunu göstər. Başqa sözə deşək, beynakalq hûquqda ve dünyada praktikasında Ermenistanın istinad ediləcək qanunlarla bağlıdır. Həmçinin öz mövcəyini asaslıdıracaq hansisindən bir məqam yoxdur. Ermenistanın Dağlıqlı-Qarabağda qurduğu qondarma rejimə şəhərin paritazmının barə nümunəsidir. Bu idarəətin dördüncü təhlükəli presidente yoxdur. Uzun zaman sonra, idarəətə qoşulanlar yoxdur. Ümumiyyətə, beynakalq hûquqda normaları işığlı, tecavüz faktı ve idarəət paritazmın bir araya sığırı. Təsadifi deyin ki, idarəətin ekrar dövlətləri və nüfuzlu idarəətçilərdir.

Ümumiyyatla, beynəlxalq hüquqa məhəl qoymayan işgəlçi dövlət asılnda müaqqisənin mərhələli şəkildə həlli ilə bağlı baza prinsiplərindən geri çəkilib. Son vaxtlarda Ermenistanın yeni rehbarlılıq dənisişlərin formatının dayışdırma və davamlı cəhd cəsədər, Ermanis-

İşte savunma ve giderler. Ermenistanın baş naziri "Qarabağ Ermenistanıdır ve nöqtə" demekle bütün danışçılar prosesine zarba vurub ve onu tamam menasız edib. İşgalçi dövlətin yüksək-saviyiliyi rəsmiləri hədənən çekinməden yeni eraziləri işgal etmək üçün yeni mühərbiyə başlayacaqlarını açıq şəkildə dəyişirildilər. Düşmən qüvələri onurların tamasında xəttində elecə də iki

ölkü arasındaki dövlət sərhədi boyunca ard-arda təxribatlar töredirdilər. Bütün bu kimi faktlar əyani şəkildə təsdiqləyik, danışıqlar prosesinin pozulmasına və hazırkı gərgin vəziyyətin yaranmasına

na, aktiv döydüş emmeliyyatlarının başlamasına göre bütün mesuliyet Ermenistanın birinci-sıyası rəhbərliyinin üzerine düşür. Prezident İlham Əliyev Azerbaycanın ve Ermenistanın danişçıları masasının arkasında eyleşmesi üçün ölkemizini haqqlı tələblərimizi bir daha diqqətə çatdıraraq "İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü iləndə - erməni işgalçı qüvvələri Azerbaycanın ərazilə-

"Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhalini yəziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu davandırmağa çalışaraq belə alçaq hərəkətlərə ol aturlar"

rini ala keçirdikləri dövrda qəbul edilmiş 4 qətnaməsi yerine yetirilməlidir. Bu qətnamalarda tacavüzkərə cədəqin siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhələ qeyd-şərtsiz və tamamilə qaytarılması si təmİN edilməlidir", - deyə vurğulanıb.

Bəhs olunan qətnamelerin qəbulunmasınañ artıq 27 il ötüb. Ancar ermanı tərəfi həmin qətnameleri yerinə yetirir, onlara məhəl qoymur və her vaxt sítə il münasibəti mümkin qədar çox mümkin qədər uzun müddət dəndür. Mağā çalışır. Ermanıstanın beynəlxalq hüquq elnəsizliyi o həddə qatib ki, bunaqlıq has nazılı N Pasinianın ki, bunaqlıq

larda BBC-ya müsahibəsiñənən bəhs olun-
an qənləmərinə aqşalagımıza və onların
məhiyyətini təhrif etməyə belə özündə
“cəsarət” tapıb. Bu, aqç-aydın işgəlçi
dövlətin beynəlxalq birliyi məydan
oxuması anlınamına göril. Məlik işgəlçi
dövlətin qeyri-konstruktiv mövqə tutma-
sına görə status-kvonun qabulüldəməz
ve dayışdırılmış olmasında beynəlxalq
itməliyyətin, o cümlədən ATƏT-in
Minsk qrupunun həmsədəri olan ölkələrin
bütün çağırışları havada qalar. Er-
menistanın müdəqeylinin yalnız şəkən-
diyindən bildirən dövlətimizin bacısı şübhə-
yükləyib: “Buna görə ermenilərin möv-
qeyi tarixi xalana, beynəlxalq hüquq
un norma va prinsiplərinin pozulma-
sası asasdılığı hələ, bizim mövqə-
yimiz beynəlxalq hüququn norma va
prinsiplərinə, tarixi adətəl asasları.
Əminən ki, BMT Təhlükəsizlik Şurası-
nın qətnamələrin Ermenistan tərəf-
den yerinə yetirilir, Ermenistan öz
qoşunlarının qəbul edilmiş erazilərdən
çoxlarına razılıq veren kimi hər iki
terəf qısa müddədə razılığa gələ-
bilər. Bu razılıq Qafqazda sülhü barqar-
ər edər”.

DÖYÜŞ MEYDANINDA ACI
MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞƏN
ERMƏNİSTANIN SİLAHLI
QÜVVƏLƏRİ MÜLKİ
ƏHALİNİ HƏDƏF ALIR

Məlum olduğu kimi, torpaqlarımızın 20 fałzını zəbt edən erməni vandalları işgal altındakı ərazilərimizdə ağılaşığı-

i məğlubiyyətə uğrayanda dinc əhalisi

maz mührâbe cinayeleri töredibler. İşgal nâticasında bir milyondan artı soyadımızı öz doğma yurûvâsından dîrgein salimb. İşgal olmuşum arazilerimizde meşâlîler, tâbî sâvârlarımız talâh olunub, İslâm müâssiseler dayanırlaraq onların avadanlıkları Ermânışta daâib. Ermeni vandalları, hemçinin tarixi abîdeâlerimize ciddî ziyan vurublar.

İşgalçi dövlət mühərribe cinayətlərini hazırlıda davam etdirir. Məlumdur ki, Ermenistanın hərbi birləşmələri heç vaxt Ordumuzla açıq döyüşlərdə qalib gəlməyib. Onlar daim yaşayış məntəqələrini, dinc sakinləri, mülliət həllini hədəf alırlar. Bu dafta dövüş meydandasında acizlilini

görən düşmən Azərbaycanın kənd və şəhərlərinə atılışına tutur. Artırməni hərbi birləşmələrinin mülki obyektləri atəşlənməsi nticəsindən respublikamızın müxtəlif bölgələrində 170-ən çox dinc sakin müxtəlifdərcələri xəsarət alıb, 800-dən çox ev dağıldıb, həmçinin 30 yaxın mülki şəxsin hayatı son qoyulub. Bəla dəftərlə faktları diqqət çəkən Prezident İlham Əliyev bildiril ki, bu, erman tərafın köhnə taktikasıdır. **"Son günlərdə Azərbaycan ordularına atılışçı Ermanıstan tərəfindən uzayqurun artilleriya vasitəsilə apaları, "Toçka U" və "Elbrus" kimi olumçaşın sistemlərin istifadə edilir, b. Cenevə konvensiyalarının çox kobud şüklük pozulmasından, cina-yatırıd, mührariba cinayatıdır. Bu gün şəhərdən münaqışa zonasının bilavəsi yaxınınlığında yerləşən Tarter şəhərinin atəşlənməsi yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəş tutulub. Mingeçevirə bizim az böyük elektrik stansiyasının arazisindən bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərindən siddiyyətli artilleriya bom-bardimanına maruz qalır. Bu, erman tərafın köhnə taktikasıdır. Onlar har daftaçısının meydandakı mülliəyibləti uğrunda dinc ahaliyə ziyan vurmağıya beləliklə, Azərbaycan Ordusunun aks-hücumunu dayandırmağa çalışılarək bəlləcəq hərəkətlərə dələr. Lakin onlar bu aks-hücumu dayandırıbmıllər və bilməklər", - deyə bilmətizinin başımıca vuruşub.**

Ermenistan, hemçinin Mingacevirdi kritik enerji infrastrukturunu, elâce da Yevlax rayonunda İrəc boru kameralarını vurmuşa căhd göstərir, təriki abidəni məhv edir. Ümumiyyətlə, erməni terrorçılar xarakteri hərakətləri ilə çarşır durmayı KMTM-ni, Avropanı ölkələrinin cəlb etməyə, münaqışının beynəlxalqlaşdırılmasına çalışır. Azərbaycanın mövqeyi ise ondan ibarətdir ki, münaqışa Ermenistanın Və Azerbaycanın hüdudlarında konnara çıxmamalıdır. Azərbaycanın sənət gənişəntili, üzünməddi, dünyanın aparıcı ölkələri tərəfindən ham Azərbaycan, ham de Ermenistan üçün məqsəl olun olsadı zəmanetlər şərti ilə abedni iznamalanma kifri rəhbər. Həzirdə Azərbaycan özü status-kvonusunu yəvi və bu, münaqışının en təz zamanında həlli istiqamətində mühüm addım olacaq.

Mübariz ABDULLAYEV